

Filiologiya üzrə felsəfə doktoru, dozent Kübra Quliyevanın təqdim olunan "Nizami Gəncəvinin söz xəzinəsindən: "Xəmsə" də işlənmiş kosmonimlər" monoqrafiyasında Nizaminin əsərlərinin işlənmiş kosmonimlər ilk dəfə olaraq, dilçilik elminin predmeti kimi, sistem halında tədqiqata cəlb olunmuşdur.

Nizami Gəncəvi farsdilli Azərbaycan poeziyasının klassiki, orta əsrlər Şərqiñin ən böyük şairlərdən biri, fars dili epik ədəbiyyatın ən böyük romantik şairi, poeziyaya danışq dili və realizm gətirmiş sənətkardır.

Bütün dünyanın "Gəncəli dahi" kimi tanıldığı Nizaminin yaradıcılığı bir də ona görə qlobal hadisədir ki, Azərbaycan şairinin ırsında tekçə Şərq ədəbi-mədəni dəyərləri də öz kamil sintezini tapmışdır. Əslində, Nizami yaradıcılığını tam mənası ilə klassik dövrün yeni mərhələsi kimi qiymətləndirmək olar. Çünkü məhz Nizaminin yüksək humanist fikirlərində orta əsrlərin mistikasından oyanıb sağlam və ayıq təfəkkürle hadisə və predmetlərə, insana, cəmiyyət həyatının məna və mahiyyətinə məntiqi yanaşma tərzinin şahidi olurraq.



fələrində, "Kitab üçün üzr" bölməsinde özünün də Şir bürcündən olduğunu qeyd edərək yazır:

*Fələk yaradırkən deyib mənə "şir".  
Lakin bu vücudum bir yun heykəldir.  
Deyiləm düşmənlə vuruşan şirdən,  
Yetər ki, özümlə döyüşürəm mən.*

Bu misralar müəllifin həm nücum elmine bələd olduğunu, həm də inandığını göstərir.

Qeyd edək ki, şir bürcü günəş bürdür və burada dahi Nizami dədəzünü Şərq aləmində poeziyanın Günəşi və şiri, yəni şahı sayır.

Bütün Şərq və Qərb aləmində olduğunu kimi, Nizami Gəncəvi də əsərlərinin 7 planet və 12 bürcdən danışır:

*Kəyan padşahları xoş tale ilə,  
Almış on iki rüx, həftənən əla.*

Filiologiya üzrə felsəfə doktoru, dozent Kübra Quliyevanın təqdim olunan "Nizami Gəncəvinin söz xəzinəsindən: "Xəmsə" də işlənmiş kosmonimlər" monoqrafiyasında Nizaminin əsərlərinin işlənmiş kosmonimlər ilk dəfə olaraq, dilçilik elminin predmeti kimi, sistem halında tədqiqata cəlb olunmuşdur.

Nizami Gəncəvi farsdilli Azərbaycan poeziyasının klassiki, orta əsrlər Şərqiñin ən böyük şairlərdən biri, fars dili epik ədəbiyyatın ən böyük romantik şairi, poeziyaya danışq dili və realizm gətirmiş sənətkardır.

Bütün dünyanın "Gəncəli dahi" kimi tanıldığı Nizaminin yaradıcılığı bir də ona görə qlobal hadisədir ki, Azərbaycan şairinin ırsında tekçə Şərq ədəbi-mədəni dəyərləri də öz kamil sintezini tapmışdır. Əslində, Nizami yaradıcılığını tam mənası ilə klassik dövrün yeni mərhələsi kimi qiymətləndirmək olar. Çünkü məhz Nizaminin yüksək humanist fikirlərində orta əsrlərin mistikasından oyanıb sağlam və ayıq təfəkkürle hadisə və predmetlərə, insana, cəmiyyət həyatının məna və mahiyyətinə məntiqi yanaşma tərzinin şahidi olurraq.

## KÜBRANIN YENİ KİTABI

Dahi sənətkar Nizaminin yaşayıb-yaratdığı dövr Azərbaycan mədəniyyətinin, Azərbaycan ədəbiyyatının qızıl dövrü olmuşdur. XX əsrə Azərbaycan ədəbiyyatı son dərəcə yüksəlmişdi. Bu dövrdə Əbü'l-Üla Gəncəvi, Əfzələddin Xaqani, Fələki Şirvani, Məhsəti Gəncəvi, Qivami-Mütərrizi, Mücirəddin Beyləqani kimi böyük şairlər, o dövr ədəbiyyatımızın ən yüksək abidələrini yaradan Nizami Gəncəvi kimi dahi sənətkarlar yetişmişdir.

Məsələn, Nizami Gəncəvi ulduzunuşluq elmi haqqında da məlumat verir və insan taleyinin kainatla, planet və ünsürlərə bağlı olduğunu göstərir. "Xosrov və Şirin" əsərində Xosrovun Şirini çəsmədə görməsini taleyin qisməti ilə bağlayır. Misallara baxaq: *Agah deyildi ki, o qara gecə və Ay,  
Qəfil gəlib onun bürcünə çıxacaqdır.  
Çox məşəq var ki, sərəxoş qapıya gələr,  
Gözündə pərdə olar, başında yuxu.  
Bəzən (adamın) bəxti yolunun üstünə çıxar,  
Adam agah olmadığı üçün yolu çəsar.  
Dedi: hər gecə onu Ay kimi görürsəm?/  
Dedi: bəli, yuxum gələn kimi-yuxu hanı?*

Süheyli, Nizaminin parlaqlığı və aqrəngi bildirən mecazlarından biridir. "Şirlər Xəzinəsi"ndə "İkinci xəlvət gəcənin vəfsi" hissəsində şair səmada Sirius ulduzundan sonra ikinci parlaq ulduz olan Süheylin nurunu və aqrışaq saçmasını təsvir edir:

*Süheylin ayağı ədim kimi aqrəngi  
Yetim dörlərin başına ləl tökürdü.*

Və yaxud Nizami Gəncəvi elə "Xosrov və Şirin" poemasının ilk səhi-

tine məntiqi yanaşma tərzinin şahidi olurraq.

Dahi sənətkar Nizaminin yaşayıb-yaratdığı dövr Azərbaycan mədəniyyətinin, Azərbaycan ədəbiyyatının qızıl dövrü olmuşdur. XX əsrə Azərbaycan ədəbiyyatı son dərəcə yüksəlmişdi. Bu dövrdə Əbü'l-Üla Gəncəvi, Əfzələddin Xaqani, Fələki Şirvani, Məhsəti Gəncəvi, Qivami-Mütərrizi, Mücirəddin Beyləqani kimi böyük şairlər, o dövr ədəbiyyatımızın ən yüksək abidələrini yaradan Nizami Gəncəvi kimi dahi sənətkarlar yetişmişdir.

Nizaminin poeziyası sonrakı əsrlərdə Əmir Xosrov Dəhləvi, Hafiz Şirazi, Mövlana Cəlaləddin Rumi, Sədi Şirazi, Əbdürəhman Cami, Məhəmməd Füzuli kimi yüzlərlə böyük sənətkarların yaradıcılığına təsir göstərmiş, İran, Azərbaycan, Əfqanistan, Hindistan, Pakistan, Tacikistan, Türkiye, Özbəkistan və s. olkələrin mədəniyyətlərinin formalaşmasında rol oynamışdır.

Nizaminin poeziyası sonrakı əsrlərdə Əmir Xosrov Dəhləvi, Hafiz Şirazi, Mövlana Cəlaləddin Rumi, Sədi Şirazi, Əbdürəhman Cami, Məhəmməd Füzuli kimi yüzlərlə böyük sənətkarların yaradıcılığına təsir göstərmiş, İran, Azərbaycan, Əfqanistan, Hindistan, Pakistan, Tacikistan, Türkiye, Özbəkistan və s. olkələrin mədəniyyətlərinin formalaşmasında rol oynamışdır.

*Elçin MURADXANLI,  
dosent*